

# S P E C A

# Azərbaycanın təşəbbüsü ilə ilk ZİRVƏ görüşü



Artıq dünya Azərbaycanı, həm də onun təkcə paytaxtını deyil, bir sıra digər şəhərlərini də möhtəşəm beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkan kimi tanıyor. Bu dəfə də Bakı həmin qəbildən daha bir tədbirə, əslində, bütün regionun dayanıqlı inkişaf platforması, Mərkəzi Asiya Ölklərinin iqtisadiyyatları üçün BMT-nin Xüsusi Programı - SPECA həftəsinə eysahibliliyi etdi.

Həftədə geniş tədbirlər programı reallaşdırıldı. Noyabrın 24-də isə Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi. Tədbirin məqsəd və məramı Prezident İlham Əliyevin buradakı çıxışının elə əvvəlindəcə öz aydın əksini tapdı: "Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Programının (SPECA) 25-ci ildönümüdür. Həzirdə Azərbaycan SPECA-ya sədrlik edir. İyirmi beş il ərzində ölkələrimiz arasında hərtərəfli əlaqələr uğurla inkişaf edib, ancaq SPECA-ya üzv dövlətlərin Zirvə görüşü ilk dəfə keçirilir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsünə dəstək verdikləri üçün Mərkəzi Asiya ölkələrinin rəhbərlərinə təşəkkürümüz bildirirəm. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızistan, Tacikistan, Türkmenistan və Özbəkistan bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir. Mənim dəvətimlə bu gün Zirvə görüşündə Gürcüstanın və Məncəstanın Baş nazirleri, Kərflə-

Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər. Əminəm ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq".  
Xatırladaq ki, SPECA proqramı-

na üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmenistan, Özbəkistan və Əfqanistandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına integrasiyanın dəstəklənməsidir.

SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Odur ki, hər birinin qarşısında çoxsaylı problemlər, çağırışlar dayanırdı. İndi həmin çağırışların əsas hissəsi artıq arxada qalıb. Bu ölkələr dövlət suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişlər. Heç uzağa getməyək, elə öz ölkəmizdəki inkişafı təsdiqləyən bir neçə rəqəmi misal göstərək, zəngin iqtisadi resursları, dayanıqlı və inklüziv inkişaf modelini, rəmzələrinin tətbiq etməyəcəyini.

istiqamətində görülən işləri, get dikcə genişlənən ticarət əlaqlarını xatırladaq. Son 20 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı (ÜDM) 6,2 milyard dollardan 78,7 milyard dollara çatıb. Bu, ÜDM-nin real həcmində

4 dəfə artması deməkdir. Dövlət bütçəsinin gölirləri 2002-ci ildə olduğu 0,9 milyard dollardan 20 dəfədən çox artaraq 18,01 milyard dollara yüksəlib. Sənayeləşmə siyaseti neticəsində əldə olunan nəqliyyətlər, istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi, sənayeparkları və məhəllələri, qeyri-neft sənayesinin dinamik inkişafı d

Sənayesinin əməkdaşlıq məktəbləri də ürəkaçandır. 2002-2023-cü illərdə ölkədə 4 mindən çox sənayə müəssisəsi yaradılın.

Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Və yuta ehtiyatları birbaşa xarici dövlet borcumuzu 10 dəfə üstləyir, yoxsa sulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Əlverişli investisiya mühiti yaradılıb. Son iki on illikdə ölkə iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulub. Bunun da 200 milyard dollar yaxını qeyri-enerji sektorunun payı da dördbüç. Ölkənin artı Azerbaycanın

"Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərinə birləşdirilib.

"Azərbaycan Respublikasının işgaldən azad edilmiş ərazilərinin Büyük Qayıdışa dair I Dövlət Programı"nın icrası istiqamətində geniş miqyaslı işlər görülür. 2021-2023-cü illər ərzində 10 min kvadratkilometrdən çox ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsinə dövlət bütçəsindən 7 milyard dollar vəsait ayrılib.

SPECA həftəsi digər üzv dövlətlərin də uğurlarının bir növ nümayəndəsinə çevrildi. Məsələn, təşkilatın yaradılmasının 25 illiyi ilə bağlı Azərbaycanın xüsusi təşəbbüsü ilə "Bakı Ekspo" Mərkəzində təşkil olunan sergidə SPECA ölkələrinin stendləri rində bu uğurlar aydın göründü. Burada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmenistan və Özbəkistanın dövlət müəssisələrinin və özəl şirkətlərinin məhsulları nümayiş olundu. Həm də maraqlılığı, stendlər vahid dizayn formatında qurasdırılmışdı.

Bu ve diger faktlar da təsdi  
edir ki, SPECA-ya üzv dövlətler  
müstəqildirlər, müstəqil xarici, da  
mili istiqadi cəmiyyətəsindən SPECA-

CA həftəsi də onların məhz həmizməndən çıxış edərək bir-birilərlə əlaqələrini getdikcə möhkəmləndirmək istiqamətində irəliyə doğdu. Bu daha bir yeni addım oldu. Bu SPECA-nın iştirakçı ölkələrini dövlət və hökumət başçılarını Prezident İlham Əliyevlə görüşləşdirəndəki səhbətlərin məzmunundan

Hindistan sahələrinin inzibati mərkəzindən başlayıb, Qazaxistanda aydın göründü. Məsələn, Qazaxistən Respublikasının Prezidenti Məmmədəli Xan Əliyev, Kasım-Jomart Tokayevlə görüşdü. Azərbaycan və Qazaxistanda ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, məmənnuniyyətlə qeyd olundu. Qazaxistən neftinin Azərbaycan ərazisindən daşınması və ölkəmizdən nəqliyyat imkanlarından istifadə edilməsi, bütövlükdə nəqliyyat-ləğvistik imkanlarının və Trans-Xəzər dəmir yolu inşası fikri təsdiq edildi.

zər nəqliyyat dəhlizinin inkişaf e-  
dirilməsi məsələləri ilə bağlı fik-  
mübadiləsi aparıldı. Həmçinin  
"Rəqəmsal İpək yolu" layihəsinin  
və Xəzər dənizinin dibi ilə xətti  
çəkilməsi məsələsinin əhəmiyyət-  
və burada ölkələrimizin işbirliyi  
məmənuniyyətlə qeyd edildi. Eləcə  
də Qazaxıstan, Azərbaycan, Gürcüstan  
və Türkiyə arasında Orta dəhliz üzrə multimodal əməkdaşlı-  
ğın qurulması və bu xüsusda ayrı-  
sirkətin varadılması həmin istiqamət

mətdə nəqliyyat-logistika imkanları  
rının inkişaf etdirilməsi baxımında  
dan müsbət irəliləyiş kimi vurğu  
landı. Energetika sahəsində Azərbaycan-Qazaxıstan-Özbəkistan üç  
tərəfli əməkdaşlığı, Xəzərin dibində  
ilə elektrik xəttinin çəkilməsi və  
bunun göləcəkdə Avropa istiqamətində  
ixracı qeyd olundu.

Prezident İlham Əliyev Azərbaycanın hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə yanaşı, ölkəmizin cənub regionları istiqamətində İran ərazisindən keçməklə Naxçıvana və Türkiyə tərəfindən Qars-İğdır dəmir yolu xəttinin qurulması ilə yeni bir alternativ nəqliyyat dəhlizini formalasdırmasının ötürüçülük qabiliyyətinin və nəqliyyat imkanlarının artırılmasına töhfə verəcəyini diqqətə catdırdı.

Öslində, bunlar bütün region  
hətta daha geniş bir məkan üçün  
mühüm əhəmiyyət daşıyan məsə-  
lələdir. Qeyd olunduğu kimi, Ma-  
caristanın Baş naziri Viktor Orban  
SPECA-nın Zirvə görüşündə fəxri  
qonaq qismində iştirak etdi. Bu da  
bir daha onu göstərdi ki, ölkələri-  
miz arasında iqtisadi integrasiya  
daha da dərinləşir, Mərkəzi Asiya  
yanı Xəzər dənizi və Qara dənizlə-  
birələşdirən naqliyyat enerji

cümlədən bərpa olunan enerji və digər sahələrdə yeni əməkdaşlıq layihələri və platformaları inkişaf etdirilir. Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıllı rayonunun Soltanlı kəndinin təməlqoyma mərasiminin Macarıstanla birgə həyata keçirilməsi böyük əhəmiyyətə malik bir hadisədir. Bu layihə macar şirkətlərinin iştirakı ilə icra olunacaq.

Prezident İlham Əliyev tərəfindən SPECA-nın Zirvə görüşündə fəxri qonaq qismində iştirak üçün dəvət olunanlardan biri də Gürcüstanın Baş naziri İrakli Qaribəsvili idi. Dövlətimizin başçısı və qonşu ölkənin Baş naziri arasında söhbətin əsnasında Azərbaycanla Gürcüstan arasında mehriban dostluq və

strateji tərəfdəşlilik münasibətlərinin inkişafından məmənunluq ifadə olundu. Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı və bu xüsusda Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürücülük qabiliyyətinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Azərbaycanla Gürcüstan arasında ticarət

Son olaraq onu da qeyd edək ki, SPECA-nın Zirvə görüşünün yekununda Baki Bəyannaməsi və Orta dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edildi. Yollar isə daha yeni hədəflərə çağırır, daha böyük nailiyyətlərə doğru aparır.

*Flora SADIQLI,  
"Azerbaijan"*